

HACKATHON AZERBAIJAN

WIN PHONE 2

WinPhone 2 – Mobil Program yarışması

21 Yanvar 2013 – 13 Mart 2013

HESABAT

WIN PHONE 2

Ümumi məlumat

- **Yarışmanın keçirilmə tarixi :** 21 yanvar 2013 – 13 mart 2013 (52 gün)
- **Rəsmi dəstək:** Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
- **Baş sponsor:** Bakcell
- **Sponsorlar:** Microsoft Azerbaijan, Nokia, MobiTel, THINK, NEATS
- **Startup dəstəyi:** Infipro
- **İnformasiya dəstəyi:** mobiz.az, infocity, weboxu, farik.us, Gənclərin Səsi radiosu, oley.az, socitive.net, ictnews.az, Texno Park verlişi.
- **Məkan dəstəyi:** Xəzər Universiteti
- **Video dəstəyi:** Visual Factory (visual.az)
- **Hostinq dəstəyi:** yer.az
- **Dəstək olanlar:** aztagram, AİF, aracs.co, Baku ACM, wpblog.az
- **Təşkilati dəstək:** İlk Addimlar tədris portal (ilkaddimlar.com)
- **İştirak üçün göndərilən ərizələrin sayı:** 99
- **Qəbul edilmiş iştirakçılar:** 81 (79 oğlan, 2 qız)
- **Açılış təqdimatı:** ISR Plaza

✓ 3 Fevral 2013

WIN PHONE 2

- **3 Təlim:** Xəzər Universiteti
 - ✓ 10 Fevral 2013
 - ✓ 17 Fevral 2013
 - ✓ 24 Fevral 2013
- **Jüri səsverməsi**
 - ✓ 10 Mart 2013
- **9 Təqdimat** (Açılış təqdimatı və Təlimlərdə)
- **Final**
 - ✓ 13 Mart 2013
- **Tətbiq yazanlar:** 11 nəfər
- **Yazılan tətbiqlər:** 16 tətbiq
- **Yarışmanın saytı:** <http://winphone2.hackathonazerbaijan.org/>

WIN PHONE 2

MÖVZULAR

- **Mövzular**

- ✓ .NET proqramlaşdırma (WindowsPhone8 istiqamətli)
- ✓ HTML5
- ✓ İdeyalar, Mövzular
- ✓ Təqdimat bacarıqları

- **5 Təlimçi**

- ✓ Aleksandr Atamanov (Bakcell)
- ✓ Nuranə Əliyeva (MobiTel)
- ✓ Elvin Əsədov (Azərenerji)
- ✓ Elbəy Əliyev (NEATS)
- ✓ Ellada Mustafayeva (mobiz.az)
- ✓ Rəşad Əliyev (Hackathon Azerbaijan)

- **Əlavə Təqdimatlar**

- ✓ Emin Axundov (Microsoft)
- ✓ INFIPRO

WIN PHONE 2

Təqdimatlar

- Aleksandr Atamanov (Bakcell)

- ✓ Apps with the operator



- Nuranə Əliyeva (MobiTel)

- ✓ WindowsPhone 8 və onun xüsusiyyətləri



- Elvin Əsədov (Azərenerji)

- ✓ Introduction to WindowsPhone8 Development And New Features
- ✓ Using Controls, calling Launchers. IsolatedStorages and Local DataBase samples

WIN PHONE 2



- **Elbəy Əliyev (NEATS)**
 - ✓ HTML5 + PhoneGap Windows Phone
- **Əllada Mustafayeva (mobiz.az)**
 - ✓ Preparing a Presentation
- **Rəşad Əliyev (Hackathon Azerbaijan)**
 - ✓ Təqdimat

WIN PHONE 2

Münsiflər

- **Münsiflər heyəti:** 17 nəfər
 - ✓ Elvin Əsədov (Azərenerji ASC)
 - ✓ Elvin Əfəndi (Testoloq)
 - ✓ Adil Əliyev (NEATS)
 - ✓ Elbəy Əliyev (NEATS)
 - ✓ Ellada Mustafayeva (mobiz.az)
 - ✓ Rəşad Əliyev (Hackathon Azerbaijan)
 - ✓ Nuranə Əliyeva (MobiTel)
 - ✓ Cümşüd Əliyev (MobiTel)
 - ✓ Emin Axundov (Microsoft)
 - ✓ Laura Seyidbəyova (Bakcell)
 - ✓ Aleksandr Atamanov (Bakcell)
 - ✓ Rəcəb Davudov (Hackathon Azerbaijan)
 - ✓ Rüfət Babayev (THINK)
 - ✓ Səttar Hümətli (İDRAK)
 - ✓ Tofiq Hüseynov (Milli Məclis)
 - ✓ Konstantin Adamov (Simbrella)
 - ✓ Fərhad Ələkbərov (InfoCity)



WIN PHONE 2



WIN PHONE 2

Jüri səsverməsi vaxtı hazırlanmış video



<http://www.youtube.com/watch?v=cjuQefKIprU>

WIN PHONE 2

Digər videolar



Win Phone 2 başlaması barədə tanıtım videosu

<http://www.youtube.com/watch?v=z8sikmhcZaY>

WIN PHONE 2



WinPhone 2 –statistika

<http://www.youtube.com/watch?v=q5Hyugernlc>

WIN PHONE 2



Texnopark verlişi

<http://www.youtube.com/watch?v=XgaiKw1XmFI#t=146s>

WIN PHONE 2


Tətbiqlər

- Yazılan tətbiqlər: 16 tətbiq

1. Azər Abbasov - “BrainMath”



2. Emil Vəliyev – “Azeraction”




WIN PHONE 2

3. Fuad Paşabəyli – “AZWinamp”



4. Fuad Paşabəyli – “MyGoogleInfo”



WIN PHONE 2

5. Namət Məmmədzadə – “AzerbaycanQalaları”



6. Namət Məmmədzadə – “CəriməOyren”




WIN PHONE 2

7. Natiq Babayev – “Atory”



8. Natiq Babayev – “NizamiCinema”



WIN PHONE 2

9. Natiq Babayev – “RedRabbit - Liberator”



10. Natiq Hüseynov – “Transport in Azerbaijan”



11. Önər Əlili – “azinfomap”

Yuxarı Qarabağ




Qəbələ
Sədərək
Siyəzən
Sumqayıt
Samux
Saatlı
Sabirabad
Salyan
Tovuz
Tartar
Ucar
Xızı
Yaxındır

Əhali: 97724 nəfər
Ərazi: 960.00 km²
Nəqliyyat vasitəsi kodu: 59
Poçt indeksi: AZ 5900
Telefon kodu: 246

WIN PHONE 2

12. Rəşid Əliyev – “Bakcell App”



13. Rəşid Əliyev – “Bürclər”





14. Rüşət Babakışiyev – “Aztagram”



WIN PHONE 2

15. Simuzər Şərəddinova – “Einstein browser”

16. Zeynalov Zeynalabdin – “Genocide”



WIN PHONE 2

Nəticə

Qaliblər:

Qalib: RUFƏT Babakışiyev - Aztvgram

II yer: ÖNƏR Əlilil - azinfomap

III yer: RƏŞİD Əliyev - Bakcell App

Xüsusi yerlər (Bakcell tərəfindən)

RƏŞİD Əliyev - Bakcell App

Natiq Babayev – Ən çox tətbiq göndərmiş gənc iştirakçı olduuna görə

Namət Məmmədzađə - CerimeOyren – Faydalı tətbiqinə görə

WIN PHONE 2

Hədiyyələr

Bütün tətbiq yazanlar

- Yazdığı tətbiq barədə sertifikat
- Bakcell tərəfindən promo hədiyyələr

Qalib

- Qalib kuboku
- Qalib olması barədə sertifikat
- MobiTel, Nokia tərəfindən təqdim olunmuş Surface planşeti
- İnfipro şirkəti tərəfindən təqdim olunmuş xüsusi hədiyyə



II yer

- MobiTel, Nokia tərəfindən təqdim olunmuş Nokia Lumia 920 telefonu
- II yer tutması barədə sertifikat

III yer

WIN PHONE 2

- MobiTel, Nokia tərəfindən təqdim olunmuş Nokia Lumia 820 telefonu
- III yer tutması barədə sertifikat

Rəşid Əliyev - Bakcell App

- Bakcell Wifi Modemi

Natiq Babayev – Ən çox tətbiq göndərmiş gənc iştirakçı olduuna görə

- Bakcell data kart

Namət Məmmədzadə - CerimeOyren – Faydalı tətbiqinə görə

- Bakcell data kart



Digər yer tutmayan iştirakçılara

- THINK şirkətindən qulaqcıqlar



WIN PHONE 2

İlk təlim – ISR Plaza (2013.02.03)



WIN PHONE 2

Dərs 1 – Xəzər Universiteti (2013.02.10)



WIN PHONE 2

Dərs 2 – Xəzər Universiteti (2013.02.17)



WIN PHONE 2

Dərs 3 – Xəzər Universiteti (2013.02.24)



WIN PHONE 2

Jüri səsverməsi – ISR Plaza (2013.03.10)



WIN PHONE 2

Final - JW Marriott Absheron (2013.03.13)



WIN PHONE 2



WIN PHONE 2

Press relizlər

- 7 Press reliz
- 30-dan çox saytda məlumat yayılıb
- Bunlardan əlavə müsabiqə ilə bağlı materiallar "*Ədalət*", "*Həftə içi*", "*525*", "*Üç nöqtə*" qəzetlərində və "*InfoCity*" jurnalında da yayımlanıb.

WIN PHONE 2

Press relizlər

**HACKATHON
AZERBAIJAN 4**

Rəsmi dəstək

Baş sponsor



Sponsorlar



Microsoft

NOKIA

MobiTel



Press Reliz 1: "Win Phone 2" müsabiqəsinə start verildi

2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkədə bu sahənin daha da inkişaf etməsinə təkan verir. Bu dəstəkdən mənəvi ruhlanaraq, İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan "Hackathon Azerbaijan" layihəsi çərçivəsində daha bir müsabiqəyə start verilir. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, "Bakcell"-in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"-in təşkilatı dəstəyi ilə keçirilən müsabiqənin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata əsasən, yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışmaya iştirakçı olaraq qatılma şərtləri isə çox sadədir. Bunun üçün 21-31 yanvar 2013-cü il tarixləri arasında www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçmək kifayətdir.

Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək.

Cari ilin fevral ayının 3-də isə yarışmada iştirak hüququ qazanan iştirakçılar üçün ilk təlim reallaşdırılacaq. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

WIN PHONE 2

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıkları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Press Reliz 2: "Win Phone 2" müsabiqəsi çərçivəsində ilk seminar keçirildi

3 fevral 2013-cü il tarixində "ISR Plaza"da Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, "Bakcell" in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel" -in təşkilatı dəstəyi ilə keçirilən müsabiqəsinin təqdimatı və ilk seminar məşğələsi keçirilib.

Seminarda "Bakcell" şirkətinin nümayəndəsi Aleksandr Atamanov, MobiTel Nokia Akademiyasının baş təlimçisi Nurana Əliyeva, "Microsoft Azerbaijan" şirkətinin təhsil proqramlarının əlaqələndiricisi Emin Axundov developerlər üçün tədqiq etmədə əsas istiqamətlər, "WP8 və Nokia Lumia-nın yeni modelərin xüsusiyyətlərinin barəsində ətraflı məlumatlarla çıxış ediblər.

"Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıkları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

WIN PHONE 2

Press Reliz 3: "Win Phone 2" müsabiqəsi çərçivəsində növbəti təlim keçirildi

"Hackathon Azerbaijan" layihəsi çərçivəsində keçirilən "Win Phone 2" müsabiqəsinin seçim tutu artıq arxada qalıb.

10 fevral 2013-cü il tarixində Xəzər Universitetində- Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, "Bakcell"ın baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin növbəti təlim məşğələsi keçirilib. İlk olaraq tədbiri layihənin rəhbəri Rəşad Əliyev açıb. Daha sonra "Hackathon Azerbaijan" layihəsinin təlimçisi Elvin Əsədov iştirakçılar qarşısında "Windows Phone 8"ə giriş və yeni imkanlar barəsində xüsusi təqdimatla çıxış edib.

"Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıkları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Press Reliz 4: "Win Phone 2" müsabiqəsi çərçivəsində növbəti təlim keçirildi

17 fevral 2013-cü il tarixində Xəzər Universitetində- Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, "Bakcell"ın baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin növbəti təlim məşğələsi keçirilib. İlk olaraq tədbiri layihənin rəhbəri Rəşad Əliyev

WIN PHONE 2

açıb. Daha sonra "Hackathon Azerbaijan" layihəsinin təlimçisi Elvin Əsədov xüsusi təqdimatla çıxış edib. Təlimdə müzakirə olunan mövzular əsasən aşağıdakı istiqamətləri əhatə edib:

Kontrollar və nümunələr

İstifadəçi kontrolları və nümunələr

Launchers AND Chooses (built-in applications)

IsolatedStorage (System.IO.IsolatedStorage)

SQL CE as a Local DataBase

"Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıkları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Press Reliz 5: "Win Phone 2" müsabiqəsi çərçivəsində keçirilən təlimlər yekunlaşdı

24 Fevral 2013-cü il tarixində Xəzər Universitetində- Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, "Bakcell"ın baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"-in təşkilati dəstəyi ilə keçirilən müsabiqəsinin növbəti təlim məşğələsi keçirilib.

WIN PHONE 2

Bu dəfəki təlim mövzuları və təlimçilər aşağıdakılar oldu:

Elvin Əsədov: Microsoft XNA Framework

Niyaz Abbasov(NEATS): HTML 5, PhoneGap

Ellada Mustafayeva: Tədimatların hazırlanması və auditoriyaya çatdırılması

Rəşad Əliyev: Təqdimatların texniki özəllikləri

"Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıkları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Press Reliz 6: "WinPhone 2" müsabiqəsinin final mərasimi keçiriləcək

13 Mart 2013-cü il tarixində, saat 09:30-da "JW Marriot Absheron" otelində "WinPhone 2" müsabiqəsinin final mərasimi keçiriləcək.

Mərasimdə müxtəlif dövlət qurumlarının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmiləri, nazir müvavini Elmir Vəlizadə, özəl şirkət nümayəndələri iştirak edəcək.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edib.

WIN PHONE 2

Müsabiqə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, "Bakcell"-in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"-in təşkilati dəstəyi ilə "Hackathon Azerbaijan" layihəsi çərçivəsində keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıkları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Press Reliz 7: "WinPhone 2" müsabiqəsinin final mərasimi keçirilib

Bu gün "JW Marriott Absheron" otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell"-in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"-in təşkilati dəstəyi ilə keçirilən "WinPhone 2" müsabiqəsinin final mərasimi keçirilib.

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadənin bu müsabiqənin İKT sahəsinin inkişafına böyük töhfə olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə ölkənin İT sahəsi üzrə peşəkar kadrlarla təmin edilməsi və sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynayacaq:

"Bu günlərdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əsasnamə təsdiqlənib. Ümumiyyətlə, "İKT ili" çərçivəsində xeyli tədbirlərin reallaşması nəzərdə tutulur ki, bu tədbirlərə digər dövlət qurumları da cəlb ediləcək".

Müsabiqənin baş sponsoru "Bakcell" şirkətinin marketinq şöbəsinin direktoru Aynur Abjanova isə öz çıxışında layihəyə dəstək olmaqdan məmnunluqlarını ifadə edib: "Gənclərin bu layihəyə göstərdiyi maraq və aktiv iştirakdan çox məmnunuq. Məndə olan məlumata görə, hətta burda bəzi iştirakçılar müsabiqəyə 2 və daha artıq tətbiq

WIN PHONE 2

təqdim ediblər. Bu çox sevindirici haldır. “Bakcell” şirkəti olaraq gələcəkdə də Azərbaycanda İKT sahəsinin inkişafına yönəlik bu cür layihələrə dəstək verməyə davam edəcəyik”.

Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, BDU-nun dosenti Ramin Mahmudzadə də tədbirdə çıxış edərək, gənc proqramçılara tövsiyələrini verib:

"Gənc proqramçıların peşəkarlaşması hələ qabaqdadır. Statistika göstərir ki, bu sahəni seçən 100 insandan yalnız ikisi tam proqramçı kimi püxtələşə, lazımi nəticəyə nail ola bilər. Proqramlaşdırma da yaradıcılıq tələb edən sahədir və bu sahədə mütəxəssis kimi yetişmək üçün ilk növbədə ciddi intizama riayət etmək, geniş təxəyyülə malik olmaq vacibdir".

"Microsoft Azərbaycan şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov isə çıxışında, gənc istedadların aşkarlanaraq üzə çıxarılması baxımından bu müsabiqənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Mobitel" şirkətinin kommersiya direktoru Cümşüd Əliyev isə layihənin aktuallığından və səmərəliliyindən söhbət açıb: “Həyatımızın bir hissəsinə çevrilmiş mobil cihazlardan daha da səmərəli istifadə etmək üçün çoxlu sayda əlavə proqramlara ehtiyac var. Azərbaycan gənclərinə bu istiqamətdə hər zaman dəstək olmağa və bacardığımız köməkliliyi göstərməyə daim hazırıq”.

"Hackathon Azərbaycan" layihəsinin rəhbəri Rəşad Əliyev isə müsabiqəyə 81 nəfərin qoşulduğunu, onların arasından seçilən 11 nəfərin 16 tətbiq yaratdığını qeyd edib. Daha sonra müsabiqə qaliblərini "Mobitel" şirkəti tərəfindən əsas mükafatlar təqdim olunub.

"Bu günlərdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əsasnamə təsdiqlənib. Ümumiyyətlə, "İKT ili" çərçivəsində xeyli tədbirlərin reallaşması nəzərdə tutulur ki, bu tədbirlərə digər dövlət qurumları da cəlb ediləcək".

Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, BDU-nun dosenti Ramin Mahmudzadə də tədbirdə çıxış edərək, gənc proqramçılara tövsiyələrini verib:

"Gənc proqramçıların peşəkarlaşması hələ qabaqdadır. Statistika göstərir ki, bu sahəni seçən 100 insandan yalnız ikisi tam proqramçı kimi püxtələşə, lazımi nəticəyə nail ola

WIN PHONE 2

bilir. Proqramlaşdırma da yaradıcılıq tələb edən sahədir və bu sahədə mütəxəssis kimi yetişmək üçün ilk növbədə ciddi intizama riayət etmək, geniş təxəyyülə malik olmaq vacibdir".

Tədbirdə həmçinin, "Microsoft Azərbaycan şirkətinin baş direktoru Rəfət Hacılibəyov və "Mobitel" şirkətinin kommersiya direktoru Cümşüd Əliyev və "Bakcell" in marketinq şöbəsinin direktoru Aynur Abjanova da çıxış edib.

"Hackathon Azərbaycan" layihəsinin rəhbəri Rəşad Əliyev isə müsabiqəyə 81 nəfərin qoşulduğunu, onların arasından seçilən 11 nəfərin 16 tətbiq yaratdığını qeyd edib. Daha sonra müsabiqə qaliblərini "Mobitel" şirkəti tərəfindən əsas mükafatlar təqdim olunub.

1-ci yer: Rəfət Babakişiyev - "Aztvgram" tətbiqi ilə Microsoft Surface,

2-ci yer: Önər Əlili - "azinfomap" tətbiqi ilə Nokia Lumia 920,

3-cü yer: Rəşid Əliyev - "Bakcell App" tətbiqi ilə Nokia Lumia 820 mükafatına layiq görülüblər.

Qaliblərə həmçinin, "Bakcell", "Microsoft Azerbaijan", "Think" və "Infipro" şirkətinin xüsusi hədiyyələri də təqdim olunub.

Qeyd edək ki, "Hackathon" layihəsi çərçivəsində keçirilən və mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

"Hackathon" - haker neologiyasıdır və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıkları və yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon" un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərə öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaq imkanının verilməsidir.

WIN PHONE 2

Press report

<http://mobiz.az/n1153/Win-Phone-2-musabiqesine-start-verildi#axzz2OitbwmUL>

<http://mobiz.az/n1198/Win-Phone-2-musabiqesi-cercivesinde-ilk-seminar-kecirildi#axzz2OitbwmUL>

<http://mobiz.az/n1227/Win-Phone-2-musabiqesi-cercivesinde-novbeti-telim-kecirildi+-FOTO#axzz2OitbwmUL>

<http://mobiz.az/n1262/Win-Phone-2-musabiqesi-cercivesinde-novbeti-telim-kecirildi#axzz2OitbwmUL>

<http://mobiz.az/n1324/WinPhone-2-musabiqesinin-final-merasimi-kecirilecek#axzz2OitbwmUL>

<http://mobiz.az/n1327/WinPhone-2-musabiqesinin-final-merasimi-kecirilib+-FOTO+-VIDEO#axzz2OitbwmUL>

<http://azertag.azeriland.com/node/1051990>

<http://www.adalet-az.com/v5/2013/03/16/read=13811>

<http://az.trend.az/capital/it/2129429.html>

<http://ann.az/az/?p=128045>

<http://news.lent.az/news/105465>

<http://modern.az/articles/35924/1/>

<http://weboxu.com/blog/events/2429.html>

<http://weboxu.com/blog/events/2361.html>

WIN PHONE 2

<http://salamnews.org/az/news/read/63773/ldquowin-phone-2rdquo-muumlsabiqesinin-yekun-tedbiri-olub/>

<http://www.hafta-ichi.az/news.php?id=85072>

<http://marja.az/mikro/itemlist/tag/Win%20Phone%202.html>

<http://azinterkom.com/news/ekonomika/188028-win-phone-2-msabiqsinin-qaliblri-mkafatlandrlmlar.html>

<http://www.newsmeeting.com/az/n/6014551-winphone-2-musabiqesine-yekun-vurulub.aspx>

<http://www.ictnews.az/read-22367-news-1.html>

<http://www.ictnews.az/read-22048-news-1.html>

<http://www.mediafakt.com/news/?sehife=1&xeber=1608>

<http://www.azertag.com/node/1047801>

http://www.xeberler.az/site/shownews.php?news_id=6987

http://www.xeberler.az/site/shownews.php?news_id=6997

<http://sia.az/az/news/social/338905>

<http://www.milli.az/news/hitech/174993.html>

<http://azinterkom.com/news/ekonomika/162299-win-phone-2-msabiqsin-balanlmdr.html>

<http://farik.us/winphone-2>

<http://azertag.com/wapindex/node/1066782?hl=az>

<http://www.socitive.net/2013/01/bakcell-v-hackathon-azerbaijannn.html>

<http://news.lent.az/news/106927>

WIN PHONE 2

http://www.xeberler.az/site/shownews.php?news_id=6868.

<http://www.nodmag.com/win-phone-2-musabiqesi-cercivesinde-ilk-seminar-kecirildi/>

<http://www.cpt.gov.az/node/1047801>

<http://gsr.fm/win-phone-2-musabiq%C9%99si/>

<http://sia.az/ru/news/social/330606>

<http://az.apa.az/news/291767>

<http://pia.az/index.php?l=az&m=news&id=30213>

<http://www.qhtxeber.az/news/a-22056.html>

<http://ictnews.az/read-21636-news-1.html>

<http://www.nodmag.com/t/win-phone-2/>